



Xalq şairi Fikret Qoca
1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1956-ci ildən əsərləri metbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komisi-

hadisələri öz əksini tapmışdır. Əsərləri bir çox xarici dillərə tərcümə olunan Fikret Qocanın özü də Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelatysis, İ.Volker, X.Risal kimi bir çox əcnəbi yazarların əsərlərini dilimizə çevirmişdir.

Fikret Qocanın ana haqqında yazdığı şeiri hər bir azərbaycanlının könlük səsi, qəlb çirpintisidir. Həzin melodiya kimi üreklerə axan "Ana" şeirinin musiqisi də dinleyiciyi ruhunu oxşayıb ovsunlayır:

*Əziz anam, şirin sözlən anam,
Qelbin kövrək, eşqin solmaz bahar,
Gülər üzlü, qara gözlü, anam.
Hara getsəm, gözün mənə baxar.*

çoxsaylı sevilən mahniların müəllifidir. Bəstəkarların tez-tez müraciət etdiyi şairin "Anakan, dostum evlenir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız geldi" və başqa şeirlərinə yazılın mahniları indi də dillər əzbəridir. Xalq şairi Fikret Qocanın musiqi yazılın şeirlərində ruhumuzun daşıyıcısi olan nə qədər elvan və hərətli sözə, ifadəyə rast gəlmək mümkündür. Məhz bu, onun şeirlərinin əlvənlığından irəli gəlir. Şairin "Qağayı", "Hamiya borcluyam", "Stixi", "Dənizdə ay çıməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən sehi-fələr", "Mavi dünyanın adamları", "Taleyn ağır taleyl",

Seirdən sevgidən yaraman şair

təsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən isə "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi fəaliyyət göstərmişdir. Şair Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən qələm adamlarından olmuş, ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifade tərzinə özü-nəməxsus çalarlar əlavə edib.

Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi olmaqla yanaşı, o, şəxsi nümunəsi ilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, yaxşı dostluğu, bir sözə, insanlığı tövsiyə etmişdir. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirən şairin bütün şeirləri demək olar ki, vətənə məhəbbət, vətənpərvəlik duyguları, insan və zaman haqqında düşüncələri tərənnüm edib. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olduğu üçün, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər hesr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvanlısız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin Milli Qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") haqqında poemalar qələmə almışdır. 1990-ci illərdə yazdığı "Oddan keçənlər", "İnsan xasiyyəsi", "Adı həqiqətlər" poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunmuşdur. Şairin "Ölüm ayrılıq deyil", "Hələlik, - qiyamətədək" povestlərində 1990-ci ilin 20 Yanvar

Sözleri Fikret Qocaya, musiqisi isə Sevil Əliyevaya aid bu mahni sanki analar haqqında yazılmış himndır.

Onun yaradıcılığının əsas mövzularından biri də dənizə, Bakının boynuna mirvari kimi dolanmış Xəzərə həsr edilmiş "Dənizdə ay çıməndə", "Balıqçıyam", "Xəzər", "Dənizdə susuz" və digər şeirlərini misal çəkmək olar. Şairin poeziyasında əsas yerlərdən birini insan faktoru ilə yanaşı, təbiət, onun gözəllikləri tutur. Şeirlərdə təbiət təsvirləri, gözəlliklərdən daha geniş, mənəvi anlam daşıyaraq həm də həyatın, məişət və cəmiyyətin, insan təbietini eks etdirir. Bir sözə, onun poeziyasının mayası həmişə həyatın, təbiətin özü olmuşdur. Fikret Qocanın bütün poetik yaradıcılığı insana, həyata və sənətə sevgidən doğrulub. Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında əmənə və novatorluq üzə çıxır. Fikret Qoca şeirləri heca vəznində yaratısa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

Şair həm də bir sira sevilən filmlərdə musiqinin sözlerinin müəllifidir. Belə ki, bəstəkar Tofiq Quliyev ilə Fikret Qocanın birgə çalıştığı "Qaynana" filmində səslenən musiqilər bu gün də Azərbaycan tamaşaçısı tərefindən sevilihər. Məhz bu iki şəxsin əməyi sayəsində filmi izləməyib təkcə mahnilarını dinləmək belə kifayət edir ki, səhəbətin nədən getdiyini, nələr baş verdiyini anlayasan, sujeti özlüyündə təsəvvür edə biləsən. Bundan başqa, şairin şeirləri əsasında "Baladadaşın ilk məhəbbəti" - bəstəkar Emin Sabitoglu, "Uşaqlığın son gecəsi" filmlərinə yazılmış - bəstəkarı və ifaçısı Polad Bülbüloğlu olan "Gəl, ey səhər" mahniları bu gün də öz aktuallığını qoruyub saxlayır. Fikret Qoca



"Seçilmiş əsərləri", "Eldən-ele - dildən-dilə", "Sükutun səsi" kitabları oxucuların ixtiyarına verilib.

İstiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlayan şairin xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvəlik ruhunun aşınmasına əhəmiyyətli rol vardır. Onun yaradıcılığı doğma dilin zənginliyini, milli qururu, klassik ənənələri özündə ehtiva edir. Xalq yazıçısı Anar yazır: "Dünya ölkələrindəki minlərlə oxucu da Fikret Qocanı böyük istedad sahibi, gözəl şair kimi sevir. Fikreti yaxından tanıyanlar, o sıradan da mən, onu yalnız bənzərsiz sənətkar, diller əzbəri olmuş şeirlərin müəllifi kimi deyil, həm də nadir bir insan kimi qiymətləndiririk, özü bütöv, sözü bütöv, alicənab və gözü toxşəsiyyət kimi, etibarlı dost kimi sevirik".

Fikret Qoca gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan Komsomolu mükafatına, 1998-ci ildə isə "Humay" mükafatına layiq görüllər. Dövlətimiz tərəfindən hər zaman şairin fealiyyəti yüksək qiymətləndirilib. 1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət", 2020-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunub. O, "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarını almış, Dövlət mükafatına və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.

Ramidə YAQUBQIZI,
"Respublika".